

4 iyul / 2020

## Naxçıvana - professor Hüseyin Həşimlinin vəfatı ilə bağlı vida məktubu



### Əzizim Hüseyin!

Ölən adama belə müraciət etmirlər. Ona görə bütün qaydaları pozaraq, belə yazıram ki, sən mənim üçün ölməmisən. Ölüm xəbərini eşidib sarsıldım, dost itkisinin, əsl alim vidası, ziyalı yoxluğunun ağrısını yaşadım. Bir il önce sənin nəcib ziyalılığın, böyük istedadın coxcəhətli yaradıcılığın, parlaq şəxsiyyətin haqqında məqalə yazmışdım. Axı sən bu fani dünyadan niyə belə tez getdin? Bəlkə adi insanların arasında yaşaya bilmədin? Axı sənin hələ yazılımamış əsərlərinvardı...

Hər Bakıya gələndə uşaq kimi utanaraq mənimlə görüşərdin, təzə kitablarını gəti-rərdin. Yazmaq istədiyin mövzulardan danışardın. Sənin sonet, mənsur şeir, Azərbaycan ədəbiyyatında sentimentalizm, öyrənilməmiş ədəbi mərhələlər və şəxsiyyətlər barəsində yazdıqlarının əksəriyyəti ədəbiyyatşunaslığımızda bir "ilk idi". Sən hamiya məlum yolla getmədin, öz yolunu açdın.

Sənin ölümün bütöv bir ziyalılığın, nəcibliyin, insansevərliyin ölümü idi.

Sən ailəcanlılığın, vətənkeşliyin, həqiqi ziyalılığın simvolu idin. Azərbaycan elminə hansı istedadla daxil olmuşdunsa, eləcə də Azərbaycan torpağına, Azərbaycan tarihinə daxil oldun, bu yeri tutmağa tələsdin.

Ruhun şad olsun! Sən unudulmazlıq qazanmışsan. Böyük şair Səməd Vurğunun misraları ilə əbədiyyətinə layla çalır, vida nəğməsi oxuyuram.

*Ölüm sevinməsin qoy, ömrünü vermir bada  
El qədrini canından daha əziz bilənlər  
Həzin bir xatirətək qalacaqdır dünyada  
Sevərək yaşayanlar, sevilərək ölenlər.*

Sən vətənini, milletini, ailəni candan

artıq sevərək yaşadın və onların sevgisi ilə

həyatla vidalaşdın. Allah sənə rəhmət ele-

sin!

*Səni heç vaxt unutmayacaq qardaşın*

*Nizaməddin ŞƏMSİZADƏ*